



Səddat CƏFƏROV

"Bakı mətbəsi"nin direktoru,
Respublikanın ilk poliqrafi alimi,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazıçılar
Jurnalistlər Birliklərinin üzvü

(Əvvəli ötən sayalarımızda)

Azərbaycan ədəbiyyatı təkcə Şərq yox, həm də dünya ədəbiyyatı müstəvisində bir çox sonətkarları - Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, İməddətin Nasimi, Məhəmməd Füzuli kimi sonətkarları ile xüsusi fenomen kimi 150 ildən çoxdur ki, öyrənilməkdedir. Avropa filosofları və böyük ədəbiyyat tədqiqatçları Nizami mövzusuna həm bədii aspektde, həm də elmi-fəlsəfi istiqamətdə müraciət etməkdən yorulurlar; ne üçün?

Birinci, ona görə ki, Nizami yaradıcılığının əsas mahiyyəti insanı uca tutmadır. Bütün hakimiyətlərin, hökmədarların siyasetlərin hamısının fəyqündə insanın menafeyi dayanır. İnsan dünyasının əşrafə hesab olunur. Elə bu na görə də, dünyanın on görkəmlili filosofları, cahangirlərinsən qəddarlarının həyat həqiqətləri ilə üz-üzə qoyarkən Nizamiyə müraciət etməli olurlar. Onu cahangirlilik iddiasında olan qəhrəmanları ilə həyat həqiqətlərinin qarşılaşdıraraq insan tələberini daha üstün mətəbədə göstərir və demək, Nizamini de insanın qoruyucusu kimi tərənnüm edirlər.

İkinci, Nizami Gəncəvi bütün yaradıcılığında hakimiyət rejimlərini hökmədarları ilahi bir nizama davet edir. Bu nizam ondan ibarətdir ki, haqsız haqlını ezməməlidir. Ona görə də N.Gəncəvi öz yaradıcılığında ədaləti üstün tutan hökmədarları tərennüm edir. Yada salaq ki, G.Gəncəvi «Xosrov və Şirin» poemasında Xosrovu necə görür, necə göstərir, sonra onu hansı mətəbəye qaldırır.

Üçüncüsü, N.Gəncəvi bütün zemanesini qabaqlayaraq dünyada ilk defa olaraq «xoşbaxtlar ölkəsi»nın timsalında ideal comiyət arzusunu dileyətir. Əlbətə, dördüncü, beşinci... daha sonrakı metləbləri de cəznənlər olardı. Ancaq onda metləbdən bir qədər uzaq düşərdik. Qayıdırıq N.Gəncəvinin Azərbaycan ədəbi mənəvi mühitindən XX əsrini zaman adlanan dörvənəsinə.

Biz artıq Elşad Səfərlinin tədqiqatına əsasən Firdun bəy Kocərlinin tədqiqatında Nizamiyə birtərəfli münasibəti qeyd olmuşdur. Ancad təsəssüf ki, sonrakı zamanlarda da Nizamının fars dilli olduğunu eysən götürülərək onun Azərbaycan-türk mənəvi mühitindən qraf fenomen kimi şərh olunması bizi narahat etməyə bilməz. Elşad Səfərli bu məqamları xüsusi olaraq diqqət çəkməklə N.Gəncəvinin təkcə Azərbaycanda yox, hətta Avropana hansı nüfuzda olduğunu xüsusi məmənliyətə qeyd edir: «1919-cu ildə İstanbulda nəşr edilmiş "Azərbaycan ədəbiyyatının bir nəzər" monografiya tədqiqatında görkəmlisi yazıçı, tədqiqatçı Yusif Vəzir Çəmənzəminli, Xaqani Şirvani kimi, Nizami Gəncəvinin

"TÜRKANƏ SÖZ"ÜN MİSİLSİZ USTADI

də fars dilində yazdığını görə ədəbiyyat tariximizin başlangıç mərhələsinin bu şairlərə başlanması mümkünüsəz hesab edirdi. Buna sübüt kimi Henrix Heynenin milliyətçə yəhudi olmasına baxmayaraq, bütün ömrü boyu alman dilində yazdığı üçün onu heç kimin yəhudi şairi yox, almanın şairi hesab etməsi faktuna əsaslanmışdır». Demək, Elşad Səfərli məsələyə çox obyektiv yanaşır. Hətta misal olaraq göstərir ki, Henrix Heyne milliyətçə yəhudi olmasına baxmayaraq, almanın şairi olurəq karakterizə olunur, öyrənilir. E.Səfərlinin bu sözlərindən belə çıxır ki, biz Nizamının farsca yanaşma ilə onu Azərbaycan mühitindən ayıra bilmək. Onu Azərbaycan şairi kimi görmək bizim hem də irsi-mənəvi borcumuzdur. Onu da qeyd etmək yerinə düşər ki, E.Səfərlinin qeyd etdiyi kimi «Nizamiyə bu cür münasibətin formallaşmasında keçən əsrin əvvəllərində sovet ideologiyasının, vulgar sosiologizminin də dırnakarası "xidmətləri" hədən aq deyildi». Məlum məsələdir ki, E.Səfərli 70 il hakimiyətde olmuş sovet ideologiyasının repressiv gücünü də yaxşı bilir. Nizamiyə münasibətin müyyən zaman daxilində ettiyatlama yanaşma müstəvisindən üzə çıxan təzahürleri müyyən təhlükələr yaradırdı. Əlbətə, sovet ideologiyası hər hansı bir yad telim elementini qatıyyən qəbul etmək istəməzdi. Bu ideologiya Nizami qəhrəmanlarını milli mühitin övladları kimi görməyə manne olurdu. Bütün hallarda tədqiqatçılar iki münasibət qarşısında qalırlar. Onlar sovet dövründə Nizamiyə ilə yanaşmağa çalışırlar ki, öz başlarına problem açmayırlar.

Tədqiqatçı E.Səfərli Nizami ilə bağlı tədqiqatında tarixə təsadüfi ekskurs etmir, hətta bəzi problemlərin köklərini bəli qədər keçmişdə axtarmağı qələşir. Amma her halda o, bir çox milli mülliəflərin adlarını çəkir ki, o adları təmsil edən ədəbiyyat xadimləri Nizamini milli ədəbiyyatının tərkib hissəsi kimi qəbul edirdilər. E.Səfərli bu düsəncini mexsuslu olaraq adbaad qeyd edir: «Ancaq bir sira köklü ədəbiyyatşunaslar sırasında Cümhuriyyət dövrü araşdırıcılarından Adilxan Ziyadxana alıqış düşürdü ki, o, Yusif Vəzir Çəmənzəminlidən, həm də F.Köçərlidən fərqli olaraq "Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat" (1919) əsərində "Azərbaycan ədəbiyyatının mənşəyini anadilli ədəbiyyatla başlaması, azərbaycanlı mülliəflərin ərab və fars dillərindən yaratmış olduğu ədəbi irti də milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etmişdir». Elə buradaca qeyd etmək lazımdır ki, Nizami haqqında yazan mülliəflər həqiqəti deməyi ona görə borcru hesab edirdilər ki, onlar Nizami yaradıcılığında dünya həqiqətlərini görürdülər, bir o qədər de Azərbaycan həqiqətlərini görürdülər. Sonrakı zamanların Nizami ilə bağlı tədqiqatları göstəri ki, ayrı-ayrı mülliəflər Nizami fenomenini izah edərək dövrün əsas amil olduğunu ya undurlar, ya da bilerəkden təhrif edirlər. Amma her halda N.Gəncəvi yaradıcılığı Şərq mənəvi mühitindən Azərbaycan fenomeninə daha çox bağlı idi. E.Səfərli sözünün davamında qeyd edir: «Nizamiyə yüksək dəyər verənlərin, barmaqla sıyalanların sırasında görkəmlili ədəbiyyatşunas, bibliografi, mətnşünas Salman Mümtazın da adı mütləq çəkilməlidir. Çünkü onun "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabında gedən "Şeyx Nizami" məqaləsində fars dilində yazmasını nöqsan sayanlara və məhz buna görə də Azərbaycan ədəbiyyatı tərixinə salınmamasına etirazını aşağıda-

ki sözlərlə ifadə etmişdir: "Nizaminin arsası yazması ağrıcı sayılır, bu da yanlışdır. Zaman, məkan, mühit nəzərə alınmalıdır... Iran və Turanın yetirdiyi türk şairlərinin çoxu - Əbu Nəsir Fərābi, Əbu Əli Sina, Cəlaladdin Rumi, Şeyx Mahmud Şəbüstəri türkəlli ola-ola farsca yazılmışlar". Buna baxmayaraq, onların öz elm və ədəbiyyat tarixlərində yüksək mövqe tutulmalarına müallif işsə etmiş. Nizaminin əleyhdarlarına koskin şəkildə iradalarını bildirmişdir». Məlum məsələdir ki, Nizami zamanının noqdar nadir şəxsiyyəti olsa da, göydən düşməmişdir. O, dövrünün yetirməsi idi. Mübahisəsiz olaraq qeyd etməliyik ki, Nizami zamanında onu yetirən mühiti şərtləndirən simalar az deyildi. Nizamının farsca yazmasının əsas sebəbləri siyasi mühitlə bağlı idi və bu agrını təkcə Nizami daşırmırdı və E.Səfərli də öz qeydlərində həmin məqamları işıqlandırır.

N.Gəncəvi elə bir qüdrəti simadır ki, hətta onun kimliyi müharibənin II Cəhən savaşının ən çətin zamanında belə elm və düşüncə, fikir və müləhizə insanların düşündürmüdüdür. Təsadüfi deyil ki, o vaxtı Leningradın mühasirəsindən belə Nizamının yubileyi keçirilmişdi. Daha əvvəller Nizamiyə həyək qoyulmaq məsələsi ortalığa goləndən bunu dəleyhidarları olub. Şübhəsiz, onlar bu fikirləri onun dili ilə bağlamağa çalışıblar. Nəzərə almışdır ki, Nizami Gəncəvi hansı səbəbdən yaddaşı yazaqmağı ona heç təsəssüf etməmişdir. Daha əvvəller Nizamiyə həyək qoyulmaq məsələsi ortalığa goləndən bunu dəleyhidarları olub. Şübhəsiz, onlar bu fikirləri onun dili ilə bağlamağa çalışıblar. Nəzərə almışdır ki, Nizami Gəncəvi hansı səbəbdən yaddaşı yazaqmağı ona heç təsəssüf etməmişdir. Daha əvvəller Nizamiyə həyək qoyulmaq məsələsi ortalığa goləndən bunu dəleyhidarları olub. Şübhəsiz, onlar bu fikirləri onun dili ilə bağlamağa çalışıblar. Nəzərə almışdır ki, Nizami Gəncəvi hansı səbəbdən yaddaşı yazaqmağı ona heç təsəssüf etməmişdir. Daha əvvəller Nizamiyə həyək qoyulmaq məsələsi ortalığa goləndən bunu dəleyhidarları olub. Şübhəsiz, onlar bu fikirləri onun dili ilə bağlamağa çalışıblar. Nəzərə almışdır ki, Nizami Gəncəvi hansı səbəbdən yaddaşı yazaqmağı ona heç təsəssüf etməmişdir. Daha əvvəller Nizamiyə həyək qoyulmaq məsələsi ortalığa goləndən bunu dəleyhidarları olub. Şübhəsiz, onlar bu fikirləri onun dili ilə bağlamaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmağa çağırırdı. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmağa çağırırdı. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almışdır ki, Nizamiyə də yer verir və ardınca növbəti sıralamada Firdovsinin "Şahnamə"sinən sonra onun "Xəmsə"ni həm məzmun, həm ifadə gəzəldiyinə malik olan nəzəmə misal çəkərəkməsəirlərini onlardan öyrənməyə və nədənsə "Nizami manənd" yox, "Firdovsi manənd" şeir yazmaşa qarşıdır. "Nəzərə almış

(Əvvəli 8-ci səhifədə)

Nizami Gencevini Azerbaycan mühitinden ayırmak isteyenler, onu ruh etibarı ile türkülüğünden tecrid etmek cahidinde olanlar yalnız onun fars dilinde yazmasının esas götürürler. Amma unudurlar ki, her bir şairin, her bir señoğkarın yaradıcılığı onun kimiliyi hąqında ilkin məlumat veren ən etibarlı menbedir.

"Xəmsə"nin ayrı-ayrı hissələrində Azərbaycan hökmdarlarına ithaflar, tərənnümlər, elecə de, Azərbaycanda baş verən təbət hadisələri, Azərbaycan şəhərləri haqqında Nizami Gəncəvi elə doğmålqla söhbət açır ki, bu mühitdən kənar olaraq hər hansı şəxs heç vaxt onun qeder dərin məlumatlı ola biləmdi. Beləliklə, Nizami Gəncəvinin dehsətli Gəncə zelzəlesi təsviri, yaxud Bördənini tərif ilə bağlı parçaları oxumadı bəs edir ki, onun Azərbaycan mənəvi mühitində böyüdüyüne şübhə etməyən.

Bir məsələni də qeyd etmək yerinə düşər. Kimlərinse Nizami Gəncavini yadlaşdırmaq siyaseti Nizami yaradıcılığının diqqəti daha çox cəlb etməyə sabıbgə olmuşdur. Rus və Avropanın şəhərləri, eləcə də, qonşu xalqların ədəbiyyatı-nasları Nizami Gəncavini tədqiq edərkən əsasən onu Azərbaycan şairi kimi xarakterize etmişlər. Tarixi saxtakarlıqlı möşgül olan ermənilər Nizami qəhrəmanlarını Azərbaycan mühitindən tecrid etməklə onun türkliyinə, nitəcəde kimliyinə kölgə salmaq istəsələr de, buna nail ola bilməmişlər.

Tədqiqatçı Elşad Səfərli ayrı-ayrı görkəmlı alimlərin Nizami yaradıcılığının münasibətlərinin müqayisəli şəkildə araşdırılan kimin Nizamini tövəssübküslük, yaxud da qeyri-tövəssübkəşlik münəvvisindən yanaşmasında diqqəti cəlb edir: "Ümumiyyətlə, görünür, Nizaminin Azərbaycan manşısı, hamvatənlili tədqiqatçılar və bəzi ədəbi simalar tərəfindən heç də bəxti gətirməmişdir. Hətta bəzilər, bunda imkan və şəraitin olmasına baxmayaqaraq, tövəssübkəşlik namənə də Nizaminin tədqiq, təbliğ və təndiliməsində maraqlı olmamışlar. Belə ki, dünya səhərəli alim - mütəfəkkir, Kazan universitetinin professoru Mürza Kazım bəy adı çəkilən təhsil müəssisəsinin rektoru, görkəmliyi riyaziyyatçı alim N.I. Löbaçevskiyə XIX əsrin ikinci rübüñün əvvəllərində hərdən Nizamidan yox, məhz Firovşinin "Şahnama"ndan bəzi nümunələri farscadan oxuyardı. Hansı ki, həmin vaxt M.Kazım bayın əlinin altunda, yaxud da çox zəngin kitabxanada Nizami risindən ibarət 1818-ci il Kalküttə, "Xəmsə"nin 1819-cu il Paris və şeirləri toplanmış 1844-cü il London nəşrləri, F.I. Erdmann tərəfindən tərcümə edilmiş "Sirlər xəzinəsi", həmçinin, "İs-

kəndərnəmə", "Leyli və Macnun" poemalarının bir neçə variantları var idi. Maraqlıdır ki, dahi riyaziyyatçı alim, rektor N.I.Lobacevski prof. K.F.Fuksla birləşdə F.I.Erdmanın tərcümə etdiyi "Sırılar xəzəni" poemasının 1824-cü il Kazan nəşrində rəy vermişlər. Bu amil tekə siradan bir ray faktoru kimi yox, ümumən bir XIX əsr həndəsa, riyaziyyat dahiisinin adı çəkilən professorla Azərbaycan dövlətinə verdikləri yüksək qiymət ve sevginin - M.Kazım bay kimilərdən fərqli daha önməli münasibətin nümayişi baxımından çox alamadırdar". Göründüyü kimi Elşad Səfərləri rus şərqşünaslarının da, o cümlədən, böyük Mirzə Kazimbəyin də Nizami ile yaxından maraqlandığını göstərir. Hetta Sovet dövründə Nizami Gəncəvinin irsinə xüsusi marağın hele XIX əsərdən başlanmış tedqiqatlarının davamı kimi baxıldı. Geniş şəkilde Nizami yaradıcılığına münasibət rus və Avropa şərqşünasları üçün de xüsusi maraq obyekti idi.

“TÜRKANƏ SÖZ”ÜN MİSİLSİZ USTADI



Əlbətə, bir çoxları Nizamini Azərbaycan şairi kimi, türk ruhunun daşıyıcısı olan bir sənətkar kimi görək istəmirdilər. Ele bu səbəbdən de, bir çox hallarda Firdovsini daha öne çekir, Nizami qəhrəmanlarının özəmetinə kölgə salmaqla çalışırdılar. Təsadifü deyil ki, bir çox hallarda, hətta azərbaycanlı ədəbiyyatıñunaslar da Nizami Gəncəviye milli müstəvidən münasibet bildirməyə cəkinirdilər. Bəsərən halda, Ə. Firdovsi, yaxud, Ö.Xəyyamın plana çıxarırlırdı. Hətta görkəmli filosof-tənqidçi Asif Əfəndiyevin de Nizamidilli poeziyanı Azərbaycan dilinin faciəsi hesab etməsi tesadüfi deyildi. Elşad Səfərli bu meqamları güzəştə getmədən, xüsusi dəqiqiliklə fikir müstəvisinə getirir: "Təsəssüf doğuran faktdır ki, Ə. Firdovsi haqqında "İran klassik şeiriñin tanrısi, fikriñ cəsarətin, bədii sıçra-yışın, əzəmatin, mədəni novatorluğunun parlaq bir nümunəsi" kimi epitetləri işlədən, dövrünün nüfuzlu və tanınmış tənqidçisi Əli Nazim Əmrə Xəyyamla bağlı ("Kommunist" qazeti, 10 avqust 1936 - E.S) maqazılásında - "Şərq renesansının ən casur siması Firdovsiden sonra Əmrə Xəyyamdır" - deyə, yazırıdı və ümumiyyətlə, heç Nizamının adını belə renessansasına bağlı çəkmirdi. İş o yerdə çatmışdı ki, keçən yüzülliyin 80-ci illərində tanınmış filosof-tənqidçi Asif Əfəndiyev Nizamini "Azərbaycan ədəbiyyatının faciəsi" adlandırdı. Bu cür yanışmalar Nizamıñ münasibətdə başit mövqə nümayişindən başqa bir şey deyildi". Elşad Səfərli mülahizelerində doğrudur. Ancaq bu da var ki, həyat durğun olmadığı kimi, elmi və ictmai düşüncə de durğun deyil.

Görkəmli Azərbaycan ədəbiyyatşunasları, Nizamini sevgi ilə tədqiq edən nüfuz sahibi alimlər Nizami yaradıcılığını Azərbaycan xalqının tarixi təcəyindən ayırmırlar. Onların ən çox istinad etdikləri dəlillər, demək olar ki, şübhə doğurmadan Nizaminin Azərbaycan fənomeni olduğuna sadidlik edir.

Nizami haqqında tədqiqatlar nə qədər derinləşir derinləşsin, klassik Azərbaycan alimlərinin düşüncə müstəvəsindən qalan iş öz deyərini itirmir. Elşad Səfərli bu işi yüksək səviyyədə deyərləndirir: "... nizamışunasların ciddi elmi axtarışları - bu sıradı H. Araslı, M. Cəfər, M.Ə.Rasulzadə, M.Ibrahimov, M.Rəsili, R.Əliyev, Q.Əliyev, X.Yusifli, Ə.Ağayev, R.Azadə və digərlərinin səyləri nəticəsində Nizami və onun işi ilə bağlı qeyri-elmi, assasiz müləhizələr rədd edildi və o, Azərbaycan xalqına qaytarıldı. Bu xüsusidə M.Cəfər Nizamılıyə bağlı 1947-ci iddə yazdığı "Klassik seirimizdə Nizami yaradıcılığı motivləri" məqaləsini bu cür

ekspressiv şəkildə bitirirdi: - "Nizamini biz heç bir zaman və heç vəhələ özümdən ayrı təsəvvür edə bilmərik. Öz görüşləri və dahiyanı fikirləri etibar ilə biza bu qədər yaxın olan Nizami bizim olmayıb kimin olmamışdır?" Nizamini güzli, qanlı allar uzun müddət öz xalqın dan ayırmışdı. Nizamini böyük Stalin (?) öz xalqına qaytarmışdır. - *Nizami binidir!*" Əlbəttə, Elşad Səfərlinin götürdüyü bu faktin arxasında dayanan həqiqəti də anlamamamaq mümkün deyil. Bir çox hallarda "37 repressiyası" görmüş alimlərin varlığında xof daşınırdı. Siyasi baxımdan mübahisə doğura biləcək her hansı bir fikrə cavab verməli olardılar. Elə bu sebəbdən də göstərilən sitatda Stalin istinad nöqtəsi kimi önlən plana çıxarırlar.

Nizami Gəncəvinin mühabirədən avvel geniş aspektde tədqiqata çəkiləmisi Sovet dövrü ədəbiyyatşunaslarının da qətiyyətli fikir demek üçün sərət yaratılmışdı. Bir maraqlı sıfat da diggətimizi cəlb edir. Elşad Səfərlinin Nizami irlsinə münasibəti həssaslıqla öyrənməsi, tədqiq etməsi on xırda nüansları belə dəqiqdən qacırılmaması onun bir ziyanlı fədakarlığı göstərməsinə sübdür. A.Krimskinin, şair Nikolay Tixonovun və başqalarının Nizami irlsinə birmənalı münasibəti tərəddüb edənlərə də kifayət qədər cavab təsiri bağışlayırdı. Nizamini Azərbaycan mühitin-dən ayırmاق cəhdləri get-gədə qətiyyətli ziyanlıların aydın mövqeyi ilə sarıldırıldı.

Tədqiqatçı Elşad Səfərli "Türkana söz"ün misilsiz ustası" kitabının ikinci fəsildə Krimskinin və Tixonovunun fikirlərini məmənluqla oxucuya təqdim edir: "Əslən ukraynalı şərqşünas, Rusiyada Nizami irsinin görkəmli tədqiqatçısı A.Krimski işa elə bil ki, böyük şairin hansı ədəbiyyatın məxsusluğu məsləsindən asağıçıraq əhamiyətini qeydi ilə son qoymaqla mənsub olduğu xalqı və ədəbiyyatşünaslarını birdəfəlik arxaya salırdı: "Nizami doğma Azərbaycan sairidir və Azərbaycan qanunu olaraq onunla fəxr edə bilər... ancaq o həmdə dünya ədəbiyyatının ifixarı və bəzəyiidir". Diqqətəlayiq haldür ki, Nizami və onun irsinsə bəziləri tərəfindən yanlış münasibət tendensiyası görkəmli rus sovet şairi, Azərbaycan xalq şairi fəxri tituluna layiq görünlər Nikolay Tixonovun da baxışlarından yayılmış, onu özüne cəlb etmiş, yaradıcılığında bu məsələyə obyektiv mövqə nümayiş etdirməklə xüsusi yer ayırmış, bir növ həmişə onun diqqət mərkəzində olmustur. Rus-Azərbaycan ədəbi alaqlarından tənininmiş tədqiqatçılarından biri, həmçinin "Nikolay Semyonoviç Tixonov və Şərq" mövzusunda böyük müvafiqşayılıcı doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi, dosent Kamran Kazimov N.Tixonovun "Nizami" məqələsində istinadın qeyd edir ki, görkəmli rus ədəbi mühəsirədən olan Le-

"müəllimi", "müəllimlər müəllimi" kimi yüksək fəxri ada layiq görülməlidir". N.Tixonov eyni zamanda Nizaminiñ guya fars şairi olmasının "fars dili" faktoru ilə əsaslandırmışa çalışınların qeyri-əlmi müddələrinə, ifitirlarına da bir növ səri reaksiya verir. Burjuat tarixçilərinə və parinarist millətçilərə, ifrat təssübəkəslərə əsaslı, argumentli cavab verməklə onların bu cür yanışmalarını inandırıcı şəkildə inkar edir: "Bu tələm-tələskaların heç kəsi addala bilməz. Gəncədə doğulan, öz istedadını doğma zəminda inkişaf etdirir, xalq rəvayətləri manbydan bəhərlənən, xalq qəhrəmanlarının xüsusiyətlərinin göstərən Nizamini onu həyata baxş edən torpaqdan, Azərbaycan xalqının və ədəbiyyatının dərin əlaqələrindən ayrımaq olmaz". Beləliklə, sitatda da göründüyü kimi, N.Tixonov Nizamıyı və onun mənsub olduğunu Azərbaycan ədəbiyyatına böyük ehtiram, dəyər nümayis etdirmiş və "haqlı olaraq onun Azərbaycan şairi olduğunu bütün dünyaya qatışdırıcı bəyan etmişidir". Rus şairindən gotiridiyi sitatla Elşad Səfərli həmin məqədinin ruhundan çıxış edərək sanki tədqiq etdiyi məqale müəllifinin mövqeyi ilə birləşir. Birmənəli şəkilde Nizamini bu torpaqdan ayırmagın qeyri-mükənün olduğunu diqqəte çekir. Əlbettə, Nizami Gəncəvi irsi bundan sonra da heç vaxt tədqiqatdan kənarda qalmayacaq.

Önu da qeyd etmək lazımdır ki, Ni-zamı qohrəmanları ümumdünya insa-nından tecrid olmuş bir aləmin övladı deyil. Bərdədə doğulan Şirin Xosrov sarayında da öz əzəmetini, qüdratını qoruyub saxlayır. Yaxud azərbaycanlı sənətkar oğlu Fərhad da mühütlərə düşə belə, özünün kimiliyini unutmur. Sade bir insan olaraq mənəvi zenginliyi ən çatın vəziyyətlərdə belə təsdiq edə bilir.

Nizami Gəncəvinin ölməz qəhrəmanları müasir dövrümüzün insanları üçün də heç vaxt dəyərini itirməyən örnəklərdir.

(Əvvəl 9-cu səhifədə)

Nizami Gəncəvi yüz illikləri, zəmanəmizəcon keçdiyi yolu sessiz, oks-sədəsiz gəlmeyib. O öz zəmanəsindən başlayaraq, demək olar ki, bütün şərqi ölkələrinə tanınaraq, adı hörmətli, şöhrəti uca tutularaq düşüncələrdə yaşayır. Nizami öz zəmanəsindən başlayaraq sürətlə qonşu ölkələrin söz bilenleri, şairləri üçün elə uca sözün sahı olub.

Bunun bir neçə səbəbi var. Birinci əsas səbəbi Nizamının yazdıqlarının, yaradıqlarının əsasında bəşərin ölməz ruhu dayanırdı. O, insanlığı uca tutur, elme deyir verir, həyatın inkişafını, gözəlliyini yalnız insanla bağlayırdı. Onun əsərlərində real insanın istek və arzuları böyük səvqələr tərənnüm olundu. Elə ona görə de Nizami Gəncəvinin əsərinin hər hansı bir əlyazmasını hansi sarayın kitabxanasında olmasından asılı olmayaq söz xırdacları onu axtarır, tapır, oxuyur, fəziyab olurdular. Elə bununla da Nizami cəzibəsinə düşür, Nizamının ölməz ruhunu sənətkarlar yaradıcılıqlarına ehtiva edir, onun mövzularında elə çox

Elsad Səfərli "Leyli və Məcnun" poemasının motivlərinə dəha çox müraciət edir. Bu müraciətlərin əsasında onun gotirdiyi faktlar göstərir ki, Nizami əslinde bütün yaradıcılığı boyu, eləcə də, "Leyli və Məcnun"da türkçə düşünsübü, farça yazmazı olmusdur.

Əslində "Leyli və Məcnun" əhvalatı Nizamiyə qədər şərqi qızdan məlum idi. İki gəncin müqəddəs məhəbbət onların həyatları üçün faciəyə çevrilmiş olsa belə, bu müqəddəs məhəbbət bu iki gəncin düşüncələrdə əbədi yaşamasına özül olmuşdur.

Həm Nizami yaradıcılığından, həm də, ümumiyyətə, xalq arasında gəzən Leyli - Məcnun əhvalatlarından məlum olur ki, bu gənclərin hər ikisi şair olub. Onların həyatlarının ofsanəleşməsinin bir səbəbi də elə şairlikləridir.

VII əsrde artıq şeirləri ilə dillər əzberi olan Qeys xalqın yaddaşından elə şeirlərinə görə silinmeyib. Onun sevgiliyi, əfsanələrdəki adı Leyla olan qız da şeirləri ilə qəlbələri fəth edib. Hətta Elsad Səfərli göstərir ki, ayrı-ayrı dövrələrdə Məcnun adlı şairin şeirləri də toplanıb, kitab halında noş edilib.

feodalların təşvişi başdadüşülən idi... Və belə bir ciddi təhlükəyə qarşı müqavimətsiz qalmalı sadələvhələk olardı". Göründüyü kimi, tədqiqatçı artıq öz qeydlərində Nizami Gəncəvinin qərb ədəbiyyatına da təsiri məsələsinə işq salır. Hətən adı burada xatırlanır. Hətta onun Məcnun surəti ilə bağlı dediklərinin məcəzi mahiyətinə de toxunur.


Nizami Gəncəvinin böyüklüyü həm de onunla ölçülür ki, siyasiler dünyası serhadlərə ayırr, xalqların arasında sedlər çəkir, amma Nizami Gəncəvi kimi böyük simalar bu sərhəd direktirinə toxunmadan insanlar arasındakı mənəvi bariları söküb dağında bilir. Nizami ingilislerin, almanların mənəvi mühitindən daxil olmaqla onların görkəmləri sənətkarlarını min tellərlə özüne bağlayır. Neticədə Azərbaycan mənəvi mühitinin en deyərli cəhətlərini özəsərləri ilə Avropana daşıyır.

Avropanın qüdrətləri sənətkarları Nizami Gəncəvinin ölməz ideyalarına görə, böyük insani məzmun daşıyan əsərlərinə görə, saf qəlbli qəhrəmənlərinə görə sevildilər və bu sevgi o qədər böyük idi ki, onlar - yəni, yad

ifadənin özündə Nizamiyə sonsuz istək və məhəbbət açıq-əşkar duyulur. Elsad Səfərli digər tədqiqatçıların da Nizamiyə sevgisini elə onlara öz sözləri ilə üzər çəkir: "İ.Filitsinski yazdı: "Şərqdə Leyla və Məcnunun fascialı sevgi tarixi, Avropada "Tristan və Izolda", "Romeo və Cülyetə"nın sevgi tarixlərindən heç də az məşhur deyildi". Müəllifin bu qeydi biza Nizamının "Leyli və Məcnun" poemasının Avropada da tanınması barədə müzayyə qədər asas verir. Belə ki, şairin poemasındaki bəzi motivlərin Şekspirin yuxarıda adı çəkilən faciasında motivlərlə səsləşməsi bu haqqda şöykəndimiz əsası daha da gücləndirir. Ümumdünya ədəbiyyatına, o cümlədən Azərbaycan ədəbiyyatına Nizamının timsalında müraciət edib, onun təsiri ilə müzayyə əsərlər yazmasının Höte üçün mümkinlüyü Şekspir, yaxud digər Avropa korifeyləri üçün niyə də olmasın?". Bu qeydlərdən sonra Elsad Səfərli Hötenin məşhur kəlamını xüsusi olaraq diqqətə çəkir: "Əlbəttə, Höte kimi bir Avropa və qərb təssübəkeşin Nizami haqqında olduqca yüksək səfik səylənməsi, əstəlik şeir hası etməsi, onu "Şairlərin sahi" adlandırması sıradan bir tarif deyildir. Bu, Avropa və Qərb düşüncəsinin Nizami dəhası qarşısında heyrənlığının göstəricisi idi". Deyilənlər bizi həqiqətə dəha çox yaxınlaşdırır. İstəsə də, istəməsə də, Nizamının poetik ruhunun əsasında onun türk düşüncəsinin dəyandığına şübhə edə bilmərik. Baxmayaq ki, zamanının hökmərdi onu türkəy ox, farsca yazmaq məcbur etmişdi. Elə bu səbəbdən də, əslində siyasi məqsədlərlə Nizamini türk mənəvi mühitindən qoparmaq istəyənlərin də sayı az olmamışdır.

Nizami Gəncəvi bütün yaradıcılığında özünün türk düşüncəli bir sənətkar olduğunu təsdiq edir. Hətta ondan sonra gələn sənətkarların da hər biri onu Gəncənin mənəvi olaraq hökmədə kimi tanıyrılar.

Elsad Səfərli XII əsrin böyük sənətkarının ruhuna sənəsən hörmət və ehtiramla mövcud faktları belə ümumişdir: "Gəncəli "Şairlər sahi"nın dili türk (Azərbaycan) dili, yaradıcılığı da möhtəşəm "Türkənə söz"ün ölməz sənət nümunələridir. Asxitan sifarişində "Törkane soxan szəzəye ma nist" yazmaqla onun doğma dilinə kinayəli, rəzil münasibət bəsləmişdi. Lakin böyük söz xəzinəsinə sahib Gəncə xəzinədəri ruhdan düşmədi, farsca yazsa da yazdığını öncədən türkəy düşündü, məsilsiz "Leyli və Məcnun" poeması və lirikası ilə bir daha "törkane soxan"ın varlıq, şeir-sənət qüdrətinə bütün dünənya səbət etdi. Ədəbiyyatşunas alım, təngidçi P.Xəlilovun A.Krimskinin "Nizami və müasirləri" kitabından verdiyi bir sitat fikrimiz səbətu kimi səslənilər: "Maraqlıdır ki, Nizamının müasirləri "Leyli və Məcnun"da ərəb həyatından dəha çox türk şəhər-ruhiyəsi görürənlərmiş" . Sonra müəllif Ə.Nəvai tərəfindən əsərdəki türk surətlərinə və onların həyati tarzını "Türk zövü" - deyə adlandırdıqdan qeyd edir. Və bunu da qeyd etməyin yeridir ki, Nizami poemasında Leylinin Ərabistanda yaşayan türk qəbiləsindən olduğuna açıq-əşkar işarələr vurmus və bundan heç də çıxınmamışdır". Nizami Gəncəvi qüdrətini dərk etmek üçün onun əsərləri nə qədər əsəsdür, bir o qədər də onun digər xalqlara, hətta qonşu olmayan qərb ölkələrinin mənəvi mühitində təsirini unutmaq olmaz. Elsad Səfərli doğru olaraq qeyd edir ki, Nizamının bayraqlaşan qəleminin ucunda ildirmitk çaxan, şimşək effekti göstərən onun türkənə sözü idi.



ELSAD SƏFƏRLİ

"TÜRKƏNƏ SÖZ"ÜN MISİLSİZ USTADI

mühitin söz-sənət adamları Nizami qarşısında tezizə durmali olurlar. Bu fikrimizə əsas üçün Elsad Səfərli tədqiqatından dəha müvafiq bir parçaya da diqqət edək: "Həmçinin vurğulamağa dəyar ki, "Hətən Şərq, o cümlədən, Azərbaycan mədəniyyətinə yaxınlığı, onu mütərəqqi bəşiriyətin dəgər dühlərini ilə yanışı biza çox sevir". Onun Gəncənin adını çəkməsi (şübhəsiz ki, Nizami ilə bağlı...) tariximizə aid bəzi fikirləri, Şimali və Çanubbi Azərbaycanın coğrafi mövqeyini gözləməsi, nəhayət, böyük Azərbaycan şairi Nizamini hətən ayırcı şeir həsr edib, "Ey Nizami, yaxşı ki, cirmalayıb golunu, doğru-dürüst göstərdin böyük sənət yolunu" onun özündən sonra gələn sənətkarlarla böyük sənətin yolunu göstərməsinə, galçək həqiqi ədəbiyyatın yaradılmasında onlar üçün yardımçı, örnək ola biləcəkməhtəşəm əsərlər yaratmasına işarə etməsi və Nizamini "Şairlər sahi" adlandırdıqdan verdiyi məsilsiz qıymət ədibin xalqımızın baslıdıyi hörmət hissini ifadəsidir". Beşər neslinde Nizamiyə yad olan xalq yoxdur. Elə ona görə də zaman keçidcə Nizamiyə üz tutan, Nizamini tədqiq etmək istəyen, Nizami dühəsi qarşısında sarsılan müllişlər Nizamini əlçatıb, zirvənə yuxarıda palid tumu əkmışdı. Şübhəsiz ki, palid tumu vəzni boy verib sindirəcək kimi, Məcnunun da zamanın, mühitin sığlığındı çərçivəni artıq sindirəcək olduğunu hiss edən

vaxt onun təsirində yeni əsərlər yaratmağa başlayırdılar.

"Xosrov və Şirin" in təsiri ilə yazılış çoxlu əsərlər var. Bunkardan Arif ərdəbiyinin "Fəhrəndəmə" si, hətta dövrümüzün kalsiki Səmed Vurğunun "Fəhrə və Şirin" faciəsi məshhurdur.

Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması hər kəsin ruhunu yazılış zamanında bəri əsir edə bilib. Əvvəller deyirdilər ki, "Leyli və Məcnun" mövzusunda Nizamidən sonra 50-dən çox əsər yaranıb. Bütün bunkarın hamisini yaradılış nüvəsində Nizami Gəncəvinin ölməz "Leyli və Məcnun" dayanırdı.

Nizami Gəncəvinin hələ zamanından başlayaraq məşhurlüğünün ikinci səbəbi, zənnimizə, onun yaradıcılığına hökmərdarların da yüksək deyər verəməsi əsas olmuşdur. Belə ki, Nizami Gəncəvi hər hansı bir qüdrəti əsərini hökmərdarın adına bağlayırdısa, hökmədar da həmin əsəri öz ixtiyarına alır, şöhrətini yaymaq naməne xəttatlara əsərin süretin çıxarılmasını tapşırırdı. Hökmədarlar Nizami əsərlərini tekce dostlarına yox, həm də rəqiblərinə belə göndərirdi. Bunkunla da, Nizami Gəncəvi yaradıcılığı şərqi kitabxanalarını fəth edir, dildən-dile düşür, onun deyərli sözləri ağızdan-ağıza keçək ölməz müdrikin məsələləri kimi yaimlamilə olurdu.

Şübhəsiz, şərqdən-qərbe doğru uzanan karvan yollarının tekce iqtisadi ticaret əlaqələrinə dair əhəmiyyətindən danışmaq az olardı. Axi, bu karvanlarla Nizami kimi sənətkarların əsərlərinin əlyazmaları da qiyəmtli hədiyyələr kimi müəyyən ünvanlara çatdırılırdı. Nizamidən sonrakı bir neçə yüz ilde Nizami şərqi bütövlükde fəth edə bilmədi və artıq Avropana da ayaq açımdı. Avropanın görkəmliliyi ətəklərində Nizamini mövzullarından təsirlərin, onun eşq və məhəbbət duygularını öz dillerində yaradıqları əsərlərde heyranlıqda eks etdirirdilər.

Görkəmlili tədqiqatçı Elsad Səfərli "Türkənə söz"ün misilsiz ustadi" tədqiqat əsərində Nizamini türk ruhunu, demək olar ki, onun yaradıcılığı əsasında son zəresinə qədər aşkarlamaga çalışır, bu da ister-istəməz Nizamini farsca yazmağa məcbur olmasının sebəblərinin aşkarlanması deməkdir.